

AZƏRBAYCAN BƏSTƏKARLIQ MƏKTƏBİ MÜASİR MƏRHƏLƏDƏ

Musiqi inkişafımızın gedişinin təhlili göstərir ki, irəliyə doğru müvəffəqiyyətli yürüş və yaradıcılıq potensialının artması müxtəlif dövrlərdə zamanın qarşımıza qoymuş konkretnı məsələlərin ardıcıl həllindən asılı olmuşdur. Musiqi mədəniyyətimizin yaradıcı və həyatı məsələlərini bir-birinə bənzəyən pillələr şəklində təsəvvür etmək, bu pillələrlə eyni sürtələ, eyni səviyyədə qalxdığımızı düşünmək sadəlövhələk olardı. Bu proses həddindən artıq mürekkebdir, irəliyə doğru hər bir addım müyyən mənada kəmiyyət və keyfiyyətə dolğunlaşmadır. İnkışafımız bir səviyyədə olmayıb: çoxlu çətinlikləri və ziddiyətləri aradan qaldırmışq. Belə ki, musiqimizin inkişaf dövrlərini şərti olaraq zəncir kimi təsəvvür etsək, onun halqları aydın göstərəcək ki, bizim yaradıcı təşkilatımız bu günü qədər öz qarşısında dayanan problemləri düzgün başa düşmüşdür. Həmin problemlərin ardıcıl surətdə həlli musiqi yaradıcılığımızın inkişafına və boy atmasına şərait yaratmışdır. Son on ildə ideya və sənətkarlıq cəhətdən yaxşı silahlanmış, güclü və böyük bəstəkarlar dəstəsinin yaranması problemi həll edilmişdir. Konservatoriya siniflərindən başlanan bu iş çətin və əziyyətli olub. Tələbəlikdən yenicə ayrılan gənc bəstəkarlar, adətən müstəqil həyata qədəm basanda çətinliklərlə rastlaşır, çox vaxt özlərini itirir və inamsızlığa qapılırlar. Adətən, onların ən iradəliləri və dözümlüleri yaradıcılığı davam etdirir. Biz bu işi başlı-başına buraxa bilməzdik. Hər bir gənc bəstəkar bizim diqqət sahəsində olub. Hər vasitə ilə çalışmışq ki, təhsil müddətində qazanılan biliklər həm möhkəmləndirilsin, həm də inkişaf etdirilsin. Cavanların öz yaradıcılıq üslubunu, istedadının xüsusiyyətlərini, bu və ya digər janra meylini üzə çıxarmağa çalışırıq. Gənclər mənəvi və maddi

köməyə möhtacdır. Onların hər birini öz imkanları dairəsində irəli çəkmək, fəal yaradıcılıq həyatına qovuşdurmaq lazımdır. Biz yaradıcı birliyimizin əsasını təşkil edən, hazırda əksəriyyəti «orta nəslin» nümayəndəsi kimi tanınan kadrları da belə yetişdirmişik. Əməyimiz hədər getməyib. Bir-birinin ardınca müxtəlif janrlarda və müxtəlif yaradıcılıq üslublarında yaxşı əsərlər meydana çıxır. Yeri gəlmışkən deyək ki, gənclərin rolu təkcə təşkilatımızın sıralarını artırmaqdan ibarət deyil, onlar həm də İttifaqın yaşı üzvlərinin inkişafı üçün bir təkanıdır. Bax, bu dövrdən başlayaraq musiqişunasılığa «Azərbaycan bəstəkarlıq məktəbi» termini yaranıb daxil olmuş və yaşamaq hüququ qazanmışdır. Beləliklə, növbəti dövrün növbəti məsəlesi həll edilmişdir.

Bəs hazırda biz hansı dövrə yaşayırıq, qarşımızda hansı problemlər dayanır, hansı təxirəsalınmaz vəzifələri həll etməliyik?

Çətin və mürəkkəb suallardır, birmənalı cavab tapmaq mümkün deyil.

Zamanın tələbi, cəmiyyətimizin inkişaf prosesi, müasir dünyada baş verən dramatik hadisələr, elmin heyratımız nailiyyətləri və imperialist təcavüzkarların dəhşətli cinayətləri-dünya hadisələrinin belə başgicəlləndirici ritmi milyonların diqqətini özünə cəlb edir, insanları bir çox şəxsi və ictimai məsələlərin kompleksini həll etmək zəruriyyəti qarşısında qoyur. Bütün bunlara sovet sənətkarı laqeyd qala bilməz. O, öz xalqının həyatına qırılmaz tellərlə bağlıdır. Odur ki, dünyanın qaynar hadisələrinə seyrçi kimi kənardan baxır. Bu, yaradıcılığın təbiətindən doğur. Əsl sənətkar, xüsusiilə sovet sənətkarı istər-istəməz öz estetik idealları uğrunda döyüşə atılır. Həyat səhnəsində fəal rol oynamaya çalışır, o, həmişə xalqla birlikdədir, xalqın özüdür. O, ətrafda baş verən hadisələri dərk etməkdə adamlara kömək eləməyi özüne borc bilir. Həqiqət

və ədalət uğrunda mübarizədə onlara köməklik göstərir. Bax, məhz yaradıcılıq ruhunun gərginləşdiyi bugünkü dövr bizi əlamətdar, ideyalı, əsl mənada partiyalı sənət əsərləri verməyə çağırır. Sənətkar üçün bu gün özgə bir yol yoxdur.

Bələ yerde sənətin yalnız texnikasına yiylənmək və rəhatcasına kompozisiyalar qurmaq kifayət deyil. İnadla yeni bədii vəsitələr axtarışı, geniş dünyagörüşü tələb olunur, yaradıcılıq qəhrəmanlığı, yaradıcılıq mübarizəsi və zəhmət tələb olunur. Bu, çətin yoldur, ağırdır, işğəncəlidir, lakin yalnız bu yol insanlara sevinc, müəllifa isə məmənnunluq gətirir.

Bələliklə, bu günün ən başlıca yaradıcılıq problemlərinən biri həyata yaradıcılıq inamı, yaradıcılıq odu, yaradıcılıq ilhamı gətirməkdir. Özü də elə inam, elə od, elə ilham ki, mədəniyyətimizin və sənətkarlığımızın ümumi yüksək səviyyəsinə uyğun gəlsin, yüksək ideyalı, həqiqi mənada müasir məzmunlu, bədii kamiliyyi ilə seçilən əsərlər yaranmasına kömək edə bilsin.

Gərgin əmək sayəsində qazandığımız təcrübəni, ustalığımızı və bacarığımızı peşəkarlıq cəhətdən kamil, cilalanmış, lakin soyuq və həyata laqeyd əsərlərə sərf edə bilmərik. Buna bizim ixtiyarımız yoxdur. Yüksək texnika, ustalık və yaradıcılıq səriştəsi hazırda bizim üçün adı vərdiş halını almışdır. Sonata alleqrosunun məharətlə qurulmuş ekspozisiyasından heyvətə gəldiyimiz vaxtlar çıxdan keçib. Hazırda bunu tələbələr də bacarır. Bizim texniki ustalığımız bütün dünyani hərəkətə gətişen yüksək idealların, nəcib məqsədlərin bədii həllinə yönəldilməlidir.

Zənnimcə, müasir dövrdə qarşımızda dayanan bir nömrəli problem budur. Heç bir şübhə yoxdur ki, bəstəkarlarımız bu problemin həlli üçün hər cür imkana malikdirlər. Bu günün problemlərini bu gün həll edənlər, eyni zamanda sabahın daha çətin sınalqlarına hazırlaşırlar.

İndi biz aşırımdayıq, gələcəkdə alacağımız qalanın yaxınlığındayıq. Biz inkişaf dövrünün çox mühüm və ciddi bir anında yaşayırıq. Burada, aralıq dayanacaqdə çox ləngisək, çıxılmaz, böhranlı vəziyyətə düşərik.

Mənəcə, deyilənlərin əksəriyyəti yaradıcı ziyanlarım üçün yeni deyil. İnanıram ki, hər birimiz ayrı-ayrılıqda öz həllini gözləyən problemlər və məsələlər üzərində az fikirləşməmişik.

Son zamanlar baş verə biləcək böhranın həyecanlı əlamətləri müşahidə olunur. Bu barədə açıq-aşkar danışmaq cəsarətini mən öz üzərimə götürürəm.

Deyilən əlamətlər nədən ibarətdir? Nümunə üçün çox mühüm və ciddi sahə olan opera yaradıcılığına nəzər salaq. Sərr deyil ki, opera musiqinin ən çox zəhmət tələb edən sahəsidir, bəstəkarlardan dərin yaradıcılıq kəşfiyyatı, xüsusilə söhbət müasir mövzulu operadan gedirsə, yeni forma axtarışları tələb edir. Bəs əslində nə görürük? Son vaxtlar bəstəkarlar bu janra yaxın düşmürələr. Halbuki, Azərbaycan opera klassiklərinin gözəl ənənələri var. Bu nəcib yaradıcılıq məsələsinin öhdəsindən gəlmək üçün müasir bəstəkarlarımız texniki cəhətdən yaxşı hazırlıqlıdırlar. Bununla belə özümüzün III qultuyımıza, demək olar, əlibəş gəlməmiş.

Eyni zamanda bəstəkarlarımızın böyük bir dəstəsi musiqili komediya janrına hücuma keçib. Bir neçə il ərzində 16 musiqili komediya yazıilib. Çoxdur, lakin əfsuslar olsun ki, bir qədər eynitiplidir.

Mən bu janrin qiymətini aşağı salmaq, yaxud bu musiqili komediya müəlliflərindən kimisə günahlandırmaq fikrində deyiləm. Ancaq ədalət naminə demək lazımdır ki, bu bol məhsuldan yalnız bir neçə nümunə yüksək səviyyədədir və respublikamızın sərhədlərini aşmışdır. Zənnimcə, heç kəs iddia edə bilməz ki, bu sahədəki ən böyük müvəffəqiyatlə-

rimiz belə, opera sahəsindəki itkilərin yerini doldura bilər. Aydın məsələdir ki, müsiqili komediya yazmaq nisbətən yün-gül işdir, ağır yaradıcılıq zəhməti tələb etmir, buna görə də həmin janr bu qədər yaradıcı qüvvəni özünə cəlb edir. Belə xoşagelməz vəziyyət balet yaradıcılığı sahəsində də nəzərə çarpar. Halbuki, lap bu yaxınlarda Azərbaycan bəstəkarlarının balet müsiqisi zirvələrə qalxmışdı.

Ən nəhayət, böyük narahatlıqla deməliyəm ki, yaşlı nəsle mənsub olan bir çox sənətkarların yaradıcılıq fəallığı xeyli zəifləyib. Onların arasında son beş-altı ildə bir əsər belə yazmayan da var. Bəziləri isə həmin dövrde yalnız bir iri əsərlə kifayətlənib. Mən bu yoldaşların könlünə dəymək istəmirəm, ona görə də ad çəkməyəcəyəm. Ümumiyyətlə, buna ehtiyac da yoxdur, qoy hərə öz payını götürsün...

Bu faktlar, bu əlamətlər baş verə biləcək böhranın siqnalılarıdır və bizdə çox ciddi narahatlıq doğurur. İnanmaq istərdik ki, bəzi həmkarlarımızın susması zəif yaradıcılıq potensialının, yaxud hər hansı bir fərdi xüsusiyyətin və ya çatışmazlığın nəticəsi deyil. Görünür, bəstəkarların yaradıcılığına mane olan müəyyən obyektiv səbəblər var. Aydındır ki, bu səbəb sənətkarı yeni ifadə vasitələri axtarışından, fərdi müsiqi dilini yeniləşdirməkdən, yaradıcılıq dünyagörüşünü genişləndirməkdən qoyan durğunluqdur, etələtdir. Bəlkə də ciddi yaradıcılıq fikirlərini həyata keçirmək üçün vacib olan inamın çatışmazlığıdır. Həyatını yaradıcılıq işinə sərf edən hər kəsin qarşısında bu problemlər dayanıb, həmişə də dayanacaqdır. Bizim zəmanəmzdə onlar daha kəskin şəkil alır, bəzən lap əzaba, işgəncəyə çevrilir. Həmin problemlər bizim üçün – sosializm realizmi mövqeyində dayanan sovet bəstəkarları üçün xüsusiəl məsləhiyyətlidir. Çox vaxt sənətkarın şəxsi yaradıcılıq problemləri ümumi xarakter alır, yaradıcılıq otağının hüdudlarını aşır. Bu məsələləri müzakirə etmək vacibdir və lazımdır. Müxtəlif fi-

kirlər söylemək, mübahisə açmaq gərəkdir. Belə fikir mübadiləsi, şübhəsiz, faydalı olar. Lakin bu, bize istənilən məqsədə çatmaq üçün nə resept verə bilər, nə də asan, əziyyətsiz yol göstərər. Bununla belə, hər fikirdə az-çox dəyərli maya var və buna görə də düşünülmüş, məqsədə uyğun və səmimi mübahisə həmişə xeyrli dir.

MÜASİR MUSİQİ DİLİ

Bütün yuxarıda deyilənlərlə əlaqədar olaraq tez-tez eşidirik ki, tonal-funksional yazı tərzinin imkanları artıq tükənib və hazırda heç bir yeni məhsul verməyə qabil deyil. Guya artıq bu sistemdən kənarda, müsiqi materialının digər texniki düzülüş prinsipləri sahəsində axtarışlar axtarmaq lazımdır.

Mənə görə, bu, mübahisəli məsələdir, hər şeydən əvvəl bir çox məşhur bəstəkarların, özü də müasir bəstəkarların yaradıcılıq təcrübəsi bu iddia ilə düz gəlmir. Prokofyev, Şostakoviç, Bartok, Hindemit, Honegger heç vaxt tonal sistemdən əl çəkməyiylər. Onların əsərləri əvvəllər də müasir səslənirdi, indi də, sözsüz, müasir və novator müsiqidir.

Son illər mən dodekafoniya deyilən 12 tonlu yazı texnikasından istifadə etsəm də, tonal müsiqi sahəsində çalışan yoldaşlarının yaradıcılığına böyük hörmətlə yanaşram, onların hər birinin yaradıcılıq qələbələrinə sevinməyə hazırlam. Belə hesab edirəm ki, bu, olduqca fərdi məsələdir və səbirsizlik göstərmək yalnız incəsənətimizə ziyan gətirə bilər. Amma demək lazımdır ki, bu gün tonal müsiqi sahəsində uğur qazanmaq üçün hər şeydən əvvəl təkcə estetik mənada deyil, həm də təcrubi, texniki xarakterə orijinal olan sistem yaratmaq lazımdır. Hamiya məlumdur ki, Hindemitin ən kiçik xırda lıqlara qədər işlənmiş yazı texnikası var. O, akord sıralarının ardıcılığını tapmışdır ki, buraya üç ton daxil etməklə, onların